

## KULTUROLOJİ METADİL

Xaləddin SOFIYEV

Elm tarixində «meta» prefiksinin (Hind-Avropa dillerində sözün öününe qoyulan morfoloji hissəcini) konseptuallaşaraq «metadıl», «metatarix», «meta-analiz», «metapsixiologiya», «metasistem» kimi terminləri törətməsi Aristotelin «Metafizika» əsəri ilə bağlıdır. Stagirit bu əsərinin adı nə mətnin özündə, ne mətinin başlığında işlənmemişdi. Miladdan qabaq birinci əsrde İsgəndəriyəlli kitabxanaçı Rodoslu Andronik yunan filosofunun əsərlərini sahmana salanda onun sırf fəlsəfi xarakterli kitabını «Fizika»dan sonraya qoymuş üçün «Metafizika», yəni «Fizikadan sonra gələn» adlandırmışdı. XX yüzildə isə mətiq və riyaziyyatda A. Tarski ilə R. Carnap termin quruculuğunda «meta» prefiksindən aktiv istifadə etmişdilər [1,s.370]. Daha sonra «meta» metodoloji anlayışa əvvələrək özüne yaxın olan başqa nəzəriyyəni araşdırın elmın adında istifadə olunmuşdu. Beləcə, nəzəriyyələr haqqında nəzəriyyə «metanəzəriyyə» adını almışdı.

Qərb kulturologiyasında «dəyər» (rusca «üenostg», ingiliscə «value») anlayışı böyük rol oynayaraq metadıl mühüm yer tutur. Bu sözün kulturologiya, etika və estetika üçün nöqsanı odur ki, özündə pozitiv semanika daşıyır, yəni «dəyər» «dəyərlər» feilindən gərindüyü kimi müsbət hali bildirir. «Dəyər» anlayışının ilkin yozunu bələ olub ki, təbiətin görə faydalı və lazımi olanlar dəyərdir, ona görə də «mənfi dəyər» nonsens kimi səslənir. Fizikada «cism»lə yanaşı, «anti-cism» anlayışının var. «Cism» əzəli olaraq heç bir müsbətlikdən etibarlıdır. «Anti-cism» termini normal qavramlarıdır. Ancadə bezi akseoloqlann «anti-dəyər» terminini təklif etməsi metadıl üçün çıxış yolu təsirini bağışlamır, çünki «anti-dəyər» dəyərə qarşı duran deməkdir. Akseologiya isə həmin anti-dəyər adlandırılın yamanların, yaramazlıqların, eybəcərlərin dəyər təbiətinə malik olduğunu inkar etmir [2,s.176-179]. Beləcə, metadıl araşdırımlan «dəyər» terminini bu neytral semantikada dəfələrə işləndən sonra adamlar, daha, onu pozitiv cələrlarda qavramırlar. Əslində, 20-30 il bundan qabağa baxanda indi azərbaycanlılar həmin termini bələ neytral, yəni mənfi və ya müsbətlik planında konkretləşdirmədən qavramağa başlayıblar və bunda metadıl araşdırımlannın öz rolu olub.

Azərbaycan kulturoji metadılində yanlış istiqamətlərə yönəldən sözlər nümunə kimi, artıq, «mədəni» kəlməsindən yanzmışq. İndi isə yazdığımıza bir əlavə edək. Freydizmin təsiri altında kulturologiyanın metadılına uyğun termin «mədəni travmalar» («mədəni zədələr») tərcüməsindən getiriləndə anlaşmazlıq yaranır. Çünkü «mədəni insan» söz birləşməsi sayəsində küberlik, nəciblik mənaları o qədər «mədəni» sözüne

yapışır ki, «mədəni davranışları», «mədəni hadisələr» deyimlərini yalnız pozitiv planda anlaysan və bu pozitivliyə «zədə» heç cürə uyuşmur. Bu vəziyyət Azərbaycan kulturologiyasının metadılı üçün xüsusi problem yaratmış olur. Araşdırımlarla narrasiyanı «mədəni» sözünün üstündə quranda hər dəfə «nəzakəlli», «incə» semantikaları feallaşaraq sözün «mədəniyyətə mənsub» mənasını bloklaşdırır. Ona görə də kulturologiyanın metadılı üçün çıxış yolu «mədəniyyət»in sinonimi kimi «kültür» və ya «kültürsə» sözlerini işlətməkdir. O zaman «kültür travmalar» normal qarvanılan termin olacaq və kulturoloji metadıl hadisəleri psixoanalitik yöndən araşdırmağa uyğun epistemoloji vasitə qazanacaq.

Mədəniyyətdə nə varsa, - bunu semiotika açıb, - işaretlərdən və onların birləşmə qaydalarından qurulub. «Metadıl» termini dillərin sıralanmasında modeləşdirme əlaqəsini deyil, araşdırma əlaqəsini qabardır. Kulturoji araşdırımların anlayış aparıcı müəyyən bir dili əməle getirir. Bu dili əraşdırın digər dili metadıl adları. İki mərtəbəli modeləşdiricisi sistem mədəniyyətin bir sahəsinin işarə və «qramatikasından» tikinti materialı kimi istifadə edərək yeni sistemi qurur. Dini incəsənət, dini fəlsəfə, beləcə, incəsənət və fəlsəfə üstündə uyğun sistem (dini sistem) qururlar. Metadıl isə işaretər sistemi olan bir obyekti ikinci (sonra gələn) işaretər sistemi ilə təsvir edir. Dilin qramatikası işaretər sistemi olan danışq dilinə baxanda metadıldır, onu təsvir edir.

Metadıl siyasi nəzəriyyəni obyekt-dil kimi götürüb düşünür. Bu vəziyyətdə metadıl bildirdiyi siyasetin özü deyil, siyasi nəzəriyyədir. Siyasi nəzəriyyə siyaseti modeləşdirən dildir, siyasetin metadılı bu nəzəriyyəni modeləşdirən dildir. Siyasi nəzəriyyə siyasetçilərin və siyasetin danışq-yazı (təbib) dillərindən olan tekstlərini göstərən elmi dildir. Bu situasiyada siyasi nəzəriyyə siyasi təbib dillərə baxanda metadıl olur. Siyasi nəzəriyyəni işçiləndirən dil isə siyasi elmın metadılı olur. Beləliklə, elmi nəzəriyyə obyekti müşahidə edirə, metadıl müşahidə edən müşahidə edilməsi olur [3,s.7-10]. Nece ki metod elmin refleksiyası olur, eləcə də metadıl elmi nəzəriyyənin dilinin refleksiyasıdır. Metadıl araşdırımları, beləcə, metodoloji araşdırımların bir istiqamət, bi növüdür. Bu söylədiklərimizdən bir dənə onu çıxarmaq olar ki, metadıl silsiləsi (sonra gələn dillər) çox ola bilər, ona görə də bir dilin qramatikasını özüne obyektdən tasvir edən dil ikinci metadıl kimi çıxış edəcək, bir siyasi nəzəriyyəni düşünmə və təhlil obyekti təsvir dənədən politoloji metadıl olacaq. XX yüzilin 60-ci illərində Roland Bart deyirdi ki, istenilən dil öz növbəsində başqa obyektdən təsvirlənəcən metadıl ola bilər. Beləcə, metadillərin sonsuz laylanması mümkünür [4,s.331].

Bu izahdan sonra söylemək olar ki, işaret sistemlərindeki işaretər entropiyasız qarvanlanında o sistem dil olur. Bu fikirdə əsas məna odur ki, hər hansı işarə zənciri yoxsa bilir, deməli, özünməxsus dildir. Entropiya qarmaqarışlıq və ya qeyri-müeyyənlilikdir. Əger işaretər zənciri qarmaqarışlıq yox, sehmanlı açılırsa, deməli, dili temsil edir [5,s.59-60]. Ən əsası isə odur ki, metadıl dil-obyekti interpretasiya etmək üçündür, çünki yozmaq bir dildən başqa dilə tərcümə etməkdir [6, <http://kult.az/yeni/view/5352>].

Interpretasiyanın hər interpretasiyası birincinci ikinci tərcümə edilmiş olduğu üçün metadillər səslişləsi yaranır. Rəsul Rəznin «Rənglər» şeiri konkret rəngi hadisələr dilinə tərcümə edərək izah edir. Mesələ:

## Ağ işqi

Təmənnəsiz yaxşılıq,  
«Sizdə xərçəng yoxdur!»

Sözlərinin deyildiyi dəqiqə [7,s.228].

Deməli, hadisələr həmin şeir üçün metadıl funksiyasını görür. Kulturoq bu interpretasiyanı öz elmi dəlini təpəyəsiyasi edəndə ikinci metadıl alır.

Götürək dünya kulturologiyasını. Mədəniyyət haqqında empirik biliklərin, yeni cürbəcür faktların toplanma tarixini Antik dövrə aparıb çıxarmaq olar. Ancaq faktlar əsasında ümumiləşdiricili nəzəri biliklərin formalşamışa tarixi XVII yüzildən başlayır. Bu dövrə kulturoji ideyalar tarixin və cəmiyyətin fəlsəfəsi çərçivəsində irəli sürüldüyü üçün söylemək olar, mədəniyyət fəlsəfəsi kulturoji nəzəriyyə mərhəlesinin ilk addımı idi. Maarifçiliyi zəkanı sonsuz imkanları və həmin imkanların sayesində nadanlıq qaranlığını qovmaqla bağlamışdı. Dilde söz birləşmələri iki və ya üç sözü qramatika əsasında bir-birinə bağlıdır ki, mədəniyyət fəlsəfəsi kulturoji nəzəriyyə mərhəlesinin özü deyil, nadanlıqın geniliyi nişanında olmasa və s.) metadidle «söz birləşmələri», «sintaqmatik cütüklər» principində dayanıqli birləşmələr əmələ gətirdi. Bir maraqlı yanaşma isə o oldu ki, alman filosofu təbiətin, bioloji əlamətin inkişafı ilə tarixi bir bütöv sistemdə görməkədən mədəniyyətin təbiətinə bağlılığına yeni rakurs verdi [14,s.34-35]. Bu, artıq, təkcə Hegel fəlsəfəsindəki dünya və mədəniyyəti tarixi tərəqqi hərəkətindən sonra tərəqqi və onunla bağlı anlayışlar (humanizmın artması, inkişafın irəliyə olması, tərəqqinin müsbət dəyər alması, nadanlığın geniliyi nişanında olmasa və s.) metadidle «söz birləşmələri», «sintaqmatik cütüklər» principində dayanıqli birləşmələr əmələ gətirdi. Bir maraqlı yanaşma isə o oldu ki, alman filosofu təbiətin, bioloji əlamətin inkişafı ilə tarixi bir bütöv sistemdə görməkədən mədəniyyətin təbiətinə bağlılığına yeni rakurs verdi [14,s.34-35]. Bu, artıq, təkcə Hegel fəlsəfəsindəki dünya və mədəniyyəti inkişafı üçün metadıl hazırlığı deyildi. Bu, artıq, həm də XIX yüzilin kulturologiyasında evolyusionist paradigmaların peyda olmasına əsas idi. Yada salaq ki, Taylorun «İbtidai mədəniyyət» kitabında öz əksinə tapan evolyusionist antropologiya metodunun metadılərə verdiyi vahidlərdən biri «adaptasiya» (uyğunlaşma), digəri «müxtəlifləşmə», üçüncüsi isə ucalan xətt kimi izah edilən «tərəqqi» idi. Beləcə, Herderin verdiyi paradigmata Taylorda və başqa evolyusionistlərdən mədəniyyət və biologiya ilə bağlı paralellər ideyəsinə formalşadılmışdır [15,s.78-79].

XIX yüzildə antropologiya və kulturologiya elmləri bir-birinin bəzən «sinonimləri», bəzən isə yaxın qohumları kimi formalşandasda «tərəqqi» (evolyusiya), «adaptasiya», «müxtəliflik», «funksiyonallıq», «ənənə», «struktur» (Spenserde) kimi anlayışlar yeni metadılın vahidlərinə çevrildilər [16,s.18-19]. Bu metadıl Darvinizm paradigməsində mədəniyyət hadisələrinin səbəbini açmaq üstündə nərəsiyalara «dil verməli idi». Spenser xərici səbəblər (təbib mühit, iqlim, qonşu mədəniyyətlər) və daxili səbəblər (insanın fiziki təbiəti, iqrı fərqlənmələr və s.) amillərini bildirən terminləri, sözləri antropologiyanın metadılina gətirdi. Onlar yəni metadılə təfəkkür, idrakı mədəniyyətlə bağlı bələ

Nəzəri kulturologiyanın metadılının ilk vahidlərinin formalşamasında italyan mütəfəkkiri Can Batista Vikonun xüsusi rol olmuşdu. O, 1725-ci ilə xalqların təbiətinin, xasiyyətinin əsalarını öyrənen yeni elm ideyəsi ilə çıxış etmişdi. Bu ideyaya həsr etdiyi kitabçığının adı simptomat id: «Xalqların yeni təbii hüququnun əsaslarını açan Məllətlərin Təbiəti haqqında Elmi əsərlər». Göründüyü kimi, fəlsəfi metadıldə «əsaslanıxtarın» paradigmadan doğan sözər (prinsip, başlanğıc, səbəb, məhiyyət) Viko xalqların təbiəti anlayışında təqdim olunan mədəniyyətətəlaqədar səslemişdi [11,s.345]. Viko mədəni identifikasiyin əsasını teşkil edən bazis dəyərlərdən danışanda öne ənəna anlayışını çəkmüşdi. O zamandan kulturoji metadıldə «ənənə» anlayışının «qorumaq», «hifz etmək», «təhlükəyə düşmək», «milli birliyin təminatı» kimi anlayışlarla möhkəm bağlandıça çıxış edərək müxtəlif kulturoji diskursları, narrasiyaların tərətmışdır.

Viko bütün bu tendensiyaları kulturoji metadılın dayanıqli elementlərinə çevirdi [12,s.122-125], və bununa alman filosofu Herderin tarixlik təfəkkürünə öz təsirini göstərdi. Herderin öne çəkdiyi «xalq» («volk») anlayışı isə ənəna ilə birləşəndə metadıl üzün ömürü cütüklər verdilər. Kulturoji narrasiyalarla xalq və ənəna müxtəlif nəzəri mənələr verən vahidlərdələr [13,p.229; s.157-160]. Ən əsası isə, Herder bütün dünya mədəniyyətin tarixi tərəqqi hərəkətindən sonra tərəqqi və onunla bağlı anlayışlar (humanizmın artması, inkişafın irəliyə olması, tərəqqinin müsbət dəyər alması, nadanlığın geniliyi nişanında olmasa və s.) metadidle «söz birləşmələri», «sintaqmatik cütüklər» principində dayanıqli birləşmələr əmələ gətirdi. Bir maraqlı yanaşma isə o oldu ki, alman filosofu təbiətin, bioloji əlamətin inkişafı ilə tarixi bir bütöv sistemdə görməkədən mədəniyyətin təbiətinə bağlılığına yeni rakurs verdi [14,s.34-35]. Bu, artıq, təkcə Hegel fəlsəfəsindəki dünya və mədəniyyəti inkişafı üçün metadıl hazırlığı deyildi. Bu, artıq, həm də XIX yüzilin kulturologiyasında evolyusionist paradigmaların peyda olmasına əsas idi. Yada salaq ki, Taylorun «İbtidai mədəniyyət» kitabında öz əksinə tapan evolyusionist antropologiya metodunun metadılərə verdiyi vahidlərdən biri «adaptasiya» (uyğunlaşma), digəri «müxtəlifləşmə», üçüncüsi isə ucalan xətt kimi izah edilən «tərəqqi» idi. Beləcə, Herderin verdiyi paradigmata Taylorda və başqa evolyusionistlərdən mədəniyyət və biologiya ilə bağlı paralellər ideyəsinə formalşadılmışdır [15,s.78-79].

XIX yüzildə antropologiya və kulturologiya elmləri bir-birinin bəzən «sinonimləri», bəzən isə yaxın qohumları kimi formalşandasda «tərəqqi» (evolyusiya), «adaptasiya», «müxtəliflik», «funksiyonallıq», «ənənə», «struktur» (Spenserde) kimi anlayışlar yeni metadılın vahidlərinə çevrildilər [16,s.18-19]. Bu metadıl Darvinizm paradigməsində mədəniyyət hadisələrinin səbəbini açmaq üstündə nərəsiyalara «dil verməli idi». Spenser xərici səbəblər (təbib mühit, iqlim, qonşu mədəniyyətlər) və daxili səbəblər (insanın fiziki təbiəti, iqrı fərqlənmələr və s.) amillərini bildirən terminləri, sözləri antropologiyanın metadılina gətirdi. Onlar yəni metadılə təfəkkür, idrakı mədəniyyətlə bağlı bələ

istiqamətlərə yönəldilər; mədəniyyəti bioloji tərəqqi ilə paralellikdə götürüb modeləşdirmək lazımdır ki, kulturoji söyləm elmilaşın (o zamanlar Darwinizm biologiya elminin son sözü sayılırdı). Bu səbəbdən də darvinizmin bəzi əsas terminləri sosial antropologiyanın metadilinə gətinirdi. Bu terminlər insanın sosial dünyasından və mədəniyyətdən necə danışmağa, mədəniyyətdə nələri görməyə, nələri birləşdirib nələri ayırmaya öz vasitələrini verdi. Məsələn, tərəqqi termini (evolyusiya) yeni metadildə tam pozitivləşdi. Yada salaq ki, XVIII yüzilliyn maarifçilərində tərəqqi, inkişaf əsas paradigmalardan olsa da bəzən gözlənmədən mənfi dəyərlərlə yaxınlaşdırılmışdı. Tərəqqini mənfiləşdirmək məhz Russunun Cion akademiyasının müsabiqəsində qalib gəlmış əsərinin ideya sisteminin əsasında durmuşdu. Həmin əsər maarifin insanların mənəviyyatca korlanması ideyasına öz sübutlarını vermişdi [17, p. 76].

Inkişaf etmiş cəmiyyətlərdə hiyləgər intriqaların daha yüksək peşəkarlıqla aparılması haqqında Didronun fikirləri də Russunun ideyası ilə səsləşirdi. Halbuki evolyusionistlərin formalasdırıldığı metadildə tərəqqi sadəcə mürəkkəbə keçmək fikrini elə bir diskursa çevirmişdi ki, bundan sonra etnoloqun işi həmin diskursla bir çox mədəniyyət materiallarını eyniləşdirmək olmuşdu. «İbtidai cəmiyyət» (primitiv toplum) anlayışı başlanğıc sosiumları primitivliklə, sadəliklə eyniləşdirirdi, deməli, sonrakı tarixi mərhələləri mürəkkəbləşməklə bağlayırdı. Buradan isə o çıxırdı ki, tarixi irəliləmə cəmiyyətdə və

mədəniyyətdə mürekkebliyin artmasıdır [18, <<http://www.countries.ru/library/ideas/diffusionism/diff.htm>>].

XIX yüzildə sosial antropologiyada evolyusionizm diffuzionizmi töredəndə elmə təkcə yeni cərayan gəlmədi. Həm də gəldi yeni terminlər, onların dilində düşünüb-danışmaq qaydası, yəni yeni narrasiya tipi. Evolyusionizmin əsas ideyası o idi ki, dünyanın bir-birindən uzaq nöqtələrində mədəniyyətlərə oxşar hadisələrin yaranmasının səbəbi odur ki, hamısının əsasında bəşəriyyətin psixi vəhdəti durur. Diffuzionistlər görə isə müşahidə olunan bütün ortaq mədəni xüsusiyyətlər önce haradasa yaranıb sonra başqalarına keçir [19, s.22]. Beləcə, diffuzionistlər bir çox mədəniyyətlərdə təkərin, evlənmək praktikasının, dini inanclann təkrarlanmasını «başqasından götürmək» principində izah etdilər. Antropologiyada diffuzionist məktəbin sayəsində mədəniyyətin metadilinə «mədəni mərkəz», «mədəni dairələn», «diffusiya» (nüfuz etmək), «inveyjen» (müdaxile etmək) kimi terminlər gəldi. «Mədəni mərkəz» mədəniyyət hadisəsinin yaranıb yayıldığı başlanğıc yeri (məsələn, Eliot Smithə görə, Misir) bildirirdi. «Mədəni dairə» həmin mərkəzdən yayılma dairələrini göstərirdi. «Diffuziya» bir mədəniyyətdən başqasına kültür hadisələrinin «süzülmə», «tökülmə» principində nüfuz etməsini bildirirdi. «Inveyjen» isə bir kültür faktının bir mədəniyyətdən başqasına aqressiv müdaxile olaraq yeridildiyini göstərirdi (köhnə Sovet respublikalarına rus dilinin aşılanmasını müdaxile adlandırmaq olar) [20, 1s.5-7].